



İqtisadi Və Sosial İnkişaf Mərkəzinin İnformasiya Resurslarından İstifadə üzrə İnkişaf Konsepsiyası

Bu Konsepsiya

“Think Tank” Fondunun İnstitusional Yardm Layihəsi çərçivəsində

İqtisadi və Sosial İnkişaf Mərkəzi tərəfindən hazırlanmışdır

BAKI

İyul 2010

İqtisadi və Sosial İnkişaf Mərkəzi

Dilara Aliyeva 115,

Bakı Az1009, Azərbaycan

Telefon: (99412) 597 0691

Faks: (99412) 437 3240

Email: cesd@aztelekom.net

cesd.az@gmail.com

Web: <http://www.cesd.az>

Giriş

Azərbaycan Vətəndaş Cəmiyyəti təşkilatlarının inkişafının təmin olunmasında onların İnformasiya və Kommunikasiya texnologiyalarından istifadəsi çox böyük önəm kəsb edir. Ölkədə fəaliyyət göstərən VCTlərin böyük əksəriyyətinin saytı yoxdur. Mövcud saytlar isə əsasən maliyyə çatışmazlığına görə mütəmadi olaraq yenilənmir və beləliklə ondan istifadə edənləri yeni lazımi informasiya əldə etməkdən məhrum edir.

Bu kimi əngəllər VCTlərin ictimai fikrə təsir etməsi kimi vacib olan məsələnin həllində durğunluğun yaranmasına səbəb olur. Bu gün ölkə Vətəndaş Cəmiyyətinin əsas problemlərindən biri ictimai informasiyanın bölüşdürülməsində olan ləngimələri və yerli tədqiqatçıların bu imkandan bəhrələnməsinin mümkünsüzlüyüdür.

Xüsusəndə İqtisadi islahatların gücləndirilməsini təmsil edən İqtisadi və Sosial İnkişaf Mərkəzi üçün veb resurslarından səmərəli istifadə çox böyük əhəmiyyət kəsb edir və yeni imkanların əldə edilməsi üçün bu İnformasiya sahəsində inkişaf çox vacib hesab olunur.

Think Tank Fondu tərəfindən maliyyələşən İntitusion Dəstək layihəsi çərçivəsində Mərkəzin saytı layihə icrasına başlandıqdan sonra yenidən qurulmuş və daha özündə daha çox məlumat əks etdirməklə istifadəçilər üçün faydalı informasiya mənbəyinə çevrilmişdir.


Keçmiş Vəziyyət

İSİM (İqtisadi və Sosial İnkişaf Mərkəzi- www.cesd.az) veb saytı 2007 ci ildən fəaliyyət göstərir. Keçən 3 il ərzində Mərkəzin saytı 3 dəfə yenidən dizayn edilmiş və müasir internet dünyasının tələblərinə cavab verəcək halda yenilənmişdir.

İlkin vaxtlar Mərkəzin saytı çox sadə bir məzmunla və yalnız təşkilatın strukturu və həyata keçirdiyi layihələr haqqında qısa məlumatlardan ibarət şəkildə və yalnız bir dildə (İngiliscə) fəaliyyət göstərirdi.

Aşağıdakı qrafikdən görüldüyü kimi Think Tank Fondunun İnstitusional Yardım layihəsindən öncə aylıq sayt ziyarətçilərinin sayı çox aşağı səviyyədə olub.

Qrafik 1



Mənbə Yahoo Sayğacı


Hazırki durum

Think Tank Fondunun İnstitusional Qrant Layihəsinin icarısına başlandıqdan sonra Mərkəzin saytı yenidən qurulmuş və gündəlik olaraq yenilənməklə saytdan bütün ictimaiyyətin daha səmərəli istifadəsi imkanını yaratmışdır.

Bügün İSİM veb saytı Azərbaycan İqtisadi Beyin Mərkəzləri arasında ən çox ziyarət edilən saytdır. Yahoo Counter ə görə Aprel 2010 cu ildə saytın ziyarətçilərin sayı 2009 Dekabr ayı ilə müqayisədə 5 dəfə artmışdır.

İqtisadi siyasət məsələləri üzrə də Azərbaycan beyin mərkəzləri arasında həm də ən çox istinad edilən saytdır. Yahoo Sayğacına əsasən 2010 Aprel ayında sayta yeni ziyarətçilərin sayı 4000, aylır ümumi ziyarətçilərin sayı isə 10000 nəfər olmuşdur. Ümumilikdə Mərkəzin saytına girən **yeni istifadəçilərin** sayının artımı aşağıdakı qrafikdə öz əksini tapıb.

Qrafik 2



Mənbə Yahoo Sayğacı

Mərkəzin saytın performansının yüksəlməsində əsas səbəb Think Tank Fondunun İnstitusional Dəstəyi nəticəsində saytın yenilənməsi və gündəlik məlumatla təmin edilməsidir. İndi İSİM sosial iqtisadi məlumatları daha yaxşı cəmiyyətə təqdim edilməsi və veb saytın mütəmadi yenilənməsi üçün data baza və.s yeniliklərdən istifadə edir. Məhz bununla da İSİM ölkədaxilində və ölkə xaricində alim və tədqiqatçılar üçün etibarlı məlumat və istinad mənbəyinə çevrilməyi hədəfləyir. Sosial İqtisadi tədqiqat və araşdırmalardan başqa, saytda həm də ictimai sahədə çalışan digər təşkilatlar barədə məlumat tapmaq və tərəfdaşlarımızla birgə gördüyümüz işlərlə tanış olmaq mümkündür. Saytı inkişaf etdirməklə, indi İSİM 3 dildə, İngilis, Azərbaycan və Rus dillərində gündəlik olaraq yerli və regional iqtisadi-sosial məlumatları yayır.

Müxtəlif layihələr üzrə aparılan bütün işlərin veb saytda öz əksini tapması şəffaflıq və hesabatlılıq baxımından çox önəmlidir. Bunun üçün həyata keçirilən layihələr haqqında daha çox məlumatlandırmanın aparılması və aşkarlığa çıxarılması üçün layihə barədə aşağıdakı lazımı məlumatların saytda yerləşdirilməsi labüddür: a) Layihə barədə məlumat, lazımı materiallar və faydalı linklər b) Layihələr haqqında daha geniş məlumat: məqsədlər, hədəflər, xəbərlər, press relizlər, hesabat və yeniliklər c) Layihələr çərçivəsində həyata keçirilən təlimlər və electron nəşrlər

Mərkəzin İnstitusional Yardım Layihəsi çərçivəsində əldə etdiyi imkanlar bizə QHT sektoru və Media nümayəndələri üçün daha effektiv bir əməkdaşlıq imkanları verir. Layihələr çərçivəsində İSİM in veb resurslarından (nəşrlər, məqalələr, iqtisadi rəylər və.s) istifadə yerli QHTlərin bacarıq və imkanlarının artırılmasında çox böyük önəm kəsb edir.

Davamlı olaraq yenilənən sayt həmdə qərarverici hökumət qurumlarının saytı izləməsinə və daha çox informasiya əldə etməklə öz işlərini saytda göstərilən təklif və tövsiyələrdən istifadə etməklə daha səmərəli qurmağa kömək edir.

İSİM-in öz fəaliyyətini daha müstəqil və dayanıqlı qurması , təşkilat olaraq qarşıya qoyulan məqsədlərə çatması üçün İnstitusional Yardım layihəsindən yararlanmaq çox vacibdir.

İSİM geniş bir miqyasda könüllü tədqiqatçı və tələbələrle uzun müddətdir ki əməkdaşlıq edir. Onlayn olaraq bu şəbəkənin daha da genişləndirilməsi Mərkəzin yaxın gələcək üçün qarşısına qoyduğu məqsədlərdən biridir.

Mərkəzin saytıdan (www.cesd.az) başqa yaxın zamanda, iqtisadi məsələlər daha ətraflı məlumat dəstəyinin yaradılması üçün birneçə əlavə saytın istifadəyə verilməsi gözlənilir.

Bu saytların varlığı hökumət və vətəndaş cəmiyyəti institutları, eləcə də KİV üçün ictimai məlumatlılığın artırılması yolu ilə, qərarvermə prosesinin çoxşaxəli edilməsinə və ictimai iştirakın artırılmasına xidmət edəcək.

Mərkəzin işinin daha funksional qurulması üçün İnformasiya Resurrlarından İstifadə.

Gələcək İşlər

- Onlayn Resurs Bazasının artırılması üçün saytın daha çox təlim materialları, iqtisadi rəylər və lazımi resurslarla təminatı
- Saytın təkmilləşdirilməsi və Veb forumların yaradılması ilə iqtisadi məsələlərin müzakirəsinin yaradılması
- Mərkəz tərəfindən keçirilən tədbirlərdən video görüntülərin, intervyuların hazırlanması və saytda yerləşdirilməsi
- Alternativlərdən istifadə: Saytın blogunun yaradılması və onun əlavə imkanlarından istifadə
- Gənc İqtisadi Nəsilin yetişməsinə töhfə vermək üçün onlayn yazı müsabiqələri keçirmək, məqalələri saytda yerləşdirmək
- Gənc İqtisadi yazarların blog yazmaq bacarıq və biliklərinin artırılmasına kömək etmək. Bunun üçün onlara lazımi İT biliklərin aşılması və təlimlərin keçirilməsi
- İqtisadiyyatla bağlı Vətəndaş Cəmiyyətini maraqlandıran mövzularda xarici mənbələrdə (Məsələn www.ted.com) olan videoların saytda yerləşdirilməsi, bu videolar üçün Azərbaycanca altyazıların hazırlanması
- Mərkəzin işini daha aşkar etmək üçün keçirilən tədbirlərin saytda daha geniş işıqlandırılması
- Mərkəzin araşdırmalarının tapıntılarını və nəticələrini müxtəlif sosial şəbəkələrdə yaymaq (Yahoo qruplar, Tələbə və Professional Şəbəkələrdə)